

**Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi
Konsulluq Şöbəsi**

**XARİCİ ÖLKƏLƏRDƏ DAIMİ YAŞAYAN
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ
QEYDİYYAT VƏRƏQƏSİ**

No. _____

Foto

1. Soyadınız, adınız, atanızın adı (əgər soyadınız və ya adınız dəyişdirilib, əvvəlki soyadınızı və ya adınızı göstərin)	
2. Doğum tarixi(gün, ay, il)	
3. Doğum yeriniz (ölkə, şəhər, vilayət, kənd)	
4. Təhsiliniz və ixtisasınız, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz	
5. Azərbaycanın ərazisini hansı səbəblərdən tərk etmişiniz	
6. Ölkəyə haradan, nə vaxt və nə ilə əlaqədar gəlmisiniz	
7. Hazırkı yaşayış yeriniz, ünvan, telefon, faks, elektron poçt	
8. Hazırkı iş yeriniz və vəzifəniz, ünvan, telefon, faks, elektron poçt	
9. Azərbaycanda yaxın qohumlarınız (soyadı, adı, atasının adı, ünvan, telefon)	
10. Pasportunuzun nömrəsi, verildiyi tarix, etibarlıq müddəti	
11. Pasportunuza daxil edilmiş şəxslər (soyadı, adı, təvəllüdü, cinsi)	
12. İmzanız, tarix	
XİDMƏTİ QEYDLƏR	

Uçota alan şəxsin imzası _____
“ _____ ” _____ 201__ il